



## Azərbaycan Respublikasının Nazirlər Kabineti

### Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

#### Qərar № 280

*Bakı şəhəri, 29 dekabr 2006-cı il*

«Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin [2006-cı il 2 avqust tarixli, 441 nömrəli](#) Fərmanının 1.3-cü, 1.5-ci, 1.8-ci, 1.9-cu, 1.13-cü və 1.14-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. «Fitosanitar sertifikatının nümunəvi forması», «Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı», «*Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi Qaydaları*», «Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və *ekspertizanın* aparılması Qaydaları», «Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin Siyahısı», «Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. «Azərbaycan Respublikasının ərazisində aşkar olunmayan və ya məhdud dairədə yayılan ziyanvericilərin, bitki xəstəlikləri və törədicilərinin və alaq otlarının (karantin obyektlərinin) Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2004-cü il 13 aprel tarixli, 44 nömrəli](#) qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

*Azərbaycan Respublikasının Baş naziri*

**A. RASI-ZADƏ**

*«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, № 12, maddə 1165) («LegalActs» LLC).*

*4 sentyabr 2008-ci il tarixli, 202 nömrəli; 28 yanvar 2009-cu il tarixli, 14 nömrəli; 27 yanvar 2010-cu il tarixli, 20 nömrəli; 16 noyabr 2016-cı il tarixli, [458](#) nömrəli Qərarlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).*

---

*Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2006-cı il 29 dekabr tarixli,  
280 nömrəli qərarı ilə  
təsdiq edilmişdir*

## **Fitosanitar sertifikatının nümunəvi formasını № \_\_\_\_\_**

Bitki karantini və mühafizəsi təşkilatı \_\_\_\_\_

Bitki karantini və mühafizəsi təşkilatına(larına) \_\_\_\_\_

### ***I. Yükün təsviri***

İxracatçının adı və ünvanı \_\_\_\_\_

Yükü qəbul edənin adı və ünvanı \_\_\_\_\_

Qablaşdırılan materialların təsviri və sayı \_\_\_\_\_

Nişənləmə (markalama) \_\_\_\_\_

Mənşəyi \_\_\_\_\_

Daşınma üsulu \_\_\_\_\_

Daxilolma məntəqəsi \_\_\_\_\_

Məhsulun adı və miqdarı \_\_\_\_\_

Bitkilərin botaniki adı \_\_\_\_\_

Bununla təsdiq edilir ki, yuxarıda qeyd edilən bitkilər, bitki mənşəli məhsullar və ya karantin nəzarətində olan digər materiallar müvafiq qaydalara uyğun müayinə və ya təhlil edilmiş və idxalçı ölkə tərəfindən sadalanmış karantin tətbiq edilən zərərli orqanizmlərdən azad hesab olunmuşlar, həmçinin bunlar nizamlanan karantin tətbiq edilməyən zərərli orqanizmlərə də şamil edilməklə, idxalçı ölkənin mövcud fitosanitar tələblərinə də cavab verirlər.

Bu məhsullar praktik olaraq digər zərərli orqanizmlərdən azad hesab olunurlar.

### ***II. Əlavə deklarasiya***

### ***III. Zərərsizləşdirmə***

Tarix \_\_\_\_\_ işləmə üsulu \_\_\_\_\_ kimyəvi maddə (fəal tərkib) \_\_\_\_\_

Ekspozisiya və temperatur \_\_\_\_\_

Qatılıq (konsentrasiya) \_\_\_\_\_

Əlavə məlumat \_\_\_\_\_

Verilmə yeri \_\_\_\_\_

M.Y.

(Bitki karantini və mühafizəsi təşkilatının  
möhrü)

Dövlət fitosanitar müfəttişinin soyadı

Tarix \_\_\_\_\_

\_\_\_\_\_  
(imza)

Bu sertifikatla görə \_\_\_\_\_ (bitki karantini və mühafizəsi təşkilatına), onun  
müfəttişlərinə və ya nümayəndələrinə heç bir maliyyə öhdəliyi tətbiq edilmir.

*It is confirmed with Decree of the  
Cabinet of  
Ministers of Azerbaijan Republic,  
date «29» December 2006  
№ 280*

## Model Phytosanitary Certificate

No. \_\_\_\_\_

Plant Protection Organization of \_\_\_\_\_

TO: Plant Protection Organization(s) of \_\_\_\_\_

### ***I. Description of Consignment***

Name and address of exporter: \_\_\_\_\_

Declared name and address of consignee: \_\_\_\_\_

Number and description of packages: \_\_\_\_\_

Distinguishing marks: \_\_\_\_\_

Place of origin: \_\_\_\_\_

Declared means of conveyance: \_\_\_\_\_

Declared point of entry: \_\_\_\_\_

Name of produce and quantity declared: \_\_\_\_\_

Botanical name of plants: \_\_\_\_\_

This is to certify that the plants, plant products or other regulated articles described herein have been inspected and/or tested according to appropriate official procedures and are considered to be free from the quarantine pests specified by the importing contracting party and to conform with the current phytosanitary requirements of the importing contracting party, including those for regulated non-quarantine pests.

They are deemed to be practically free from other pests.

## ***II. Additional Declaration***

\_\_\_\_\_

## ***III. Disinfestation and/or Disinfection Treatment***

Date \_\_\_\_\_ treatment \_\_\_\_\_ chemical (active ingredient) \_\_\_\_\_

Duration and temperature \_\_\_\_\_

Concentration \_\_\_\_\_

Additional information \_\_\_\_\_

\_\_\_\_\_

	Place of issue _____
(Stamp of Organization)	Name of authorized officer _____
Date _____	_____
	(signature)

No financial liability with respect to this certificate shall attach to \_\_\_\_\_  
(name of Plant Protection Organization) or to any of its officers or representatives.

\_\_\_\_\_

*Утверждено  
постановлением Кабинет  
министров  
Азербайджанской Республики  
от «29» декабря 2006 года  
№ 280*

## **Модель Фитосанитарного сертификата**

**№ \_\_\_\_\_**

Организация по карантину и защите растений

\_\_\_\_\_

Кому: Организации (ям) по карантину и защите растений

\_\_\_\_\_

### ***I. Описание груза***

Экспортер и его адрес \_\_\_\_\_

Заявленный получатель и его адрес

\_\_\_\_\_

Количество мест и описание упаковки

\_\_\_\_\_

Отличительные знаки (маркировка)

\_\_\_\_\_

Место происхождения

\_\_\_\_\_

Заявленный способ транспортировки

\_\_\_\_\_

Заявленный пункт ввоза \_\_\_\_\_

Наименование продукции и заявленное количество

\_\_\_\_\_

Ботаническое название \_\_\_\_\_

Настоящим удостоверяется, что растения, растительные продукты или другие подкарантинные материалы, описанные выше, были обследованы и/или проанализированы, согласно соответствующим официальным процедурам, и признаны свободными от карантинных вредных организмов, перечисленных импортирующей договаривающейся стороной и отвечают действующим фитосанитарным требованиям импортирующей договаривающейся стороны, включая таковые и для регулируемых некарантинных вредных организмов.

Они считаются практически свободными от других вредных организмов.

### ***II. Дополнительная декларация***

\_\_\_\_\_

### ***III. Обеззараживание***

Дата \_\_\_\_\_ способ обработки \_\_\_\_\_ химикат (действующее вещество)

\_\_\_\_\_

Экспозиция и температура \_\_\_\_\_

Концентрация \_\_\_\_\_

Дополнительная информация \_\_\_\_\_

(печать организации) \_\_\_\_\_ Место выдачи \_\_\_\_\_  
Фамилия уполномоченного \_\_\_\_\_  
инспектора \_\_\_\_\_  
Дата \_\_\_\_\_ (подпись)

Никаких финансовых обязательств в отношении настоящего сертификата не налагается на \_\_\_\_\_ (наименование организации по карантину и защите растений) или на кого-либо из ее инспекторов или представителей.

*Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2006-cı il 29 dekabr tarixli,  
280 nömrəli qərarı ilə  
təsdiq edilmişdir*

## **Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin**

### **Siyahısı**

### **Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlər (A 1 qrupu)**

#### **Həşəratlar (A)**

- |                                |  |
|--------------------------------|--|
| 1. Ağhaşiyəli böcək            | Graphognathus (Pantomorus) leucoloma Boheman |
| 2. Alma qızılböcəyi            | Agrilus mali Matsumura                       |
| 3. Alma milçəyi                | Rhagoletis pomonella (Walsh)                 |
| 4. Amerika yonca minalayıcısı  | Liriomyza trifolii (Burgess)                 |
| 5. Aralıq dənizi meyvə milçəyi | Ceratitis capitata (Wiedemann)               |
| 6. Armud odlucası              | Numonia pyrivorella (Matsumura)              |
| 7. Asiya pambıq sovkası        | Spodoptera litura (Fabrijius)                |
| 8. Böyük naringi milçəyi       | Tetradacus citri (Chen)                      |
| 9. Braziliya dənəyəni          | Zabrotes subfasjiatus (Boheman)              |
| 10. Buğda nematodu             | Anguina tritiji (Steinbujh) Jhitwood         |

11. Çəltik nematodu	<i>Aphelenchoides besseyi</i> Christie
12. Çin toxumyeyəni	<i>Callosobruchus chinensis</i> Linnaeus
13. Dəyişik ipək sarıyan (asiya rası)	<i>Lymantria dispar</i> Linnaeus (asian raje)
14. Enlixortumlu düyü uzunburunu	<i>Caulophilus latinasus</i> (Say)
15. Əməköməci güvəsi	<i>Pectinophora malvella</i> Hb.
16. Əncir mumlu yalançı qalxanlı yastıcası	<i>Ceroplastes rusci</i> Linnaeus
17. Gövdə nematodu	<i>Ditylenchus dipsaci</i> (Kühen) Filipcev
18. Kapr böcəyi	<i>Trogoderma granarium</i> Everts
19. Kartof gövdə nematodu	<i>Ditylenchus destrujtor</i> Thorne
20. Kolumbiya kök fir nematodu	<i>Meloidogyne chitwoodi</i> Golden et al.
21. Qabaq milçəyi	<i>Dacus ciliatus</i> Loew
22. Qara sitrus ağqanadlısı	<i>Aleurocanthus woglumi</i> Ashby
23. Qara yalançı qalxanlı yastıcası	<i>Parasaissetia nigra</i> (Nietner)
24. Qərb qarğıdalı böcəyi	<i>Diabrotica virgifera</i> Lejonte
25. Qərənfil yarpaqbükəni	<i>Cacoecimorpha pronubana</i> (Hübner)
26. Qızılı kartof nematodu	<i>Globodera rostochiensis</i> (Wollenweber) Behrens
27. Meyvə uzunburunu	<i>Conotrachelus nenuphar</i> (Herbst)
28. Misir pambıq sovkası	<i>Spodoptera littoralis</i> Boisduval
29. Palma tripsi	<i>Thrips palmi</i> Karny
30. Pambıq ağqanadlısı	<i>Bemisia tabaci</i> (Gennadius)
31. Pambıq güvəsi	<i>Pectinophora gossypiella</i> (Saunders)
32. Portağal qalxanlı yastıcası	<i>Unaspis citri</i> (Comstojk)
33. Şaftalı meyvəyeyəni	<i>Carposina niponensis</i> Walsingham
34. Şam gövdə nematodu	<i>Bursaphelenchus xylophilus</i> (Steiner et Buhrer) Nickle
35. Şərq pambıq uzunburunu	<i>Anthonomus grandis</i> Boheman
36. Şərq sitrus qalxanlı yastıcası	<i>Unaspis yanonensis</i> (Kuwana)
37. Şərq unlu yastıcası	<i>Pseudococcus citriculus</i> Green
38. Şərq yemiş milçəyi	<i>Bajtrojera jujurbitae</i> (Joguillet)
39. Sitrus unlu yastıcası	<i>Pseudococcus gahani</i> Green
40. Solğun kartof nematodu	<i>Globodera pallida</i> (Stone) Behrens
41. Tikanlı yastıca	<i>Earias insulana</i> Boisduval
42. Tüklü ağqanadlı	<i>Aleurothrixus floccojus</i> Maskell
43. Yaponiya böcəyi	<i>Popillia japonica</i> Newmann
44. Zeytun yalançı qalxanlı yastıcası	<i>Saissetia oleae</i> (Olivier)

**Bakteriyalar (B)**

- |   |  |
|---|--|
| 1. Çəltikdə bakterial yanıqlıq                    | Xanthomonas oryzae pv. oryzae (Ishiyama) Swings et al.                               |
| 2. Çəltikdə bakterial zolaqlılıq                  | Xanthomonas oryzae pv. oryzicola (Fang et al.) Swings et al.                         |
| 3. Fındıqda bakterioz                             | Xanthomonas campestris pv. jorylina (Miller et al.) Dye                              |
| 4. Kartof yumrularında halqavari bakterial çürümə | Clavibacter michiganensis subsp. sepedonicus (Spieckermann et Kotthoff) Davis et al. |
| 5. Kartofun qonur çürüməsi                        | Ralstonia solanacearum raje 1 (Smith) Yabuuchi et al.                                |
| 6. Qarğıdalının bakterial soluxması (vilt)        | Erwinia stewartii (Smith) Dye  |
| 7. Qərənildə bakterial soluxma                    | Pseudomonas caryophylli (Burkholder) Star et Burkholder                              |
| 8. Lobyada bakterial yanıqlıq                     | Xanthomonas campestris pv. Phaseoli (Smith) Dye                                      |
| 9. Meyvə ağaclarının yanığı                       | Erwinia amylovora (Burrill) Winslow et al.   |
| 10. Pomidorda bakterial dəmğil                    | Xanthomonas campestris pv. Vesicatoria Dye   |
| 11. Sitrus bitkilərinin xərçəngi                  | Xanthomonas campestris pv. jitri (Hasse) Dye   |

**Göbələklər (F)**

- |  |   |
|--|---|
| 1. Buğdanın hindistan sürməsi                  | Tilletia indica Mitra   |
| 2. Buğdanının cırtından sürməsi                | Tilletia controversa Kuhn   |
| 3. Günəbaxanda fomopsis                        | Phomopsis helianthi Muntanola - Jvetkovic et al.  |
| 4. Kartofda qanqrena (Fomoz)                   | Phoma exigua var. foveata (Foister) Boerema   |
| 5. Kartof xərçəngi                             | Synchytrium endobioticum (Schilbersky) Percival   |
| 6. Kartof (yumrularının) sürməsi               | Thejaphora solani (Thirumulajhar et O`Brien) Mordue   |
| 7. Qarğıdalıda cənub helmintosporiozu (T rasi) | Cochliobolus heterostrophus (Drechsler) Drechsler (Raje T) (Helminthosporium maydis Nisikado et Miyake) |
| 8. Qarğıdalıda diplodioz                       | Stenocarpella macrospora Earle Sutton (Stenocarpella maydis Berkeley Sutton)                            |
| 9. Qarğıdalı yarpağının ləkəliliyi             | Cochliobolus carbonum R.R. Nelson   |
| 10. Qərənildə fialoforoz soluxma               | Phialophora cinerescens (Wollenweber) van Beyma   |
| 11. Qladiolusda pas                            | Uromyces transversalis (Von Thğmen) Winter  |
| 12. Malsekko — yoluxucu quruma                 | Deuterophoma tracheiphila Petri   |
| 13. Pambığın antraknozu                        | Glomerella qossypii Edgerton  |
| 14. Payızgülünün (xrizantem) askoxitozu        | Didymella chrysanthemi (Tassi) Garibaldi et. Gullino  |



15. Payızgülünün ağ pası	<i>Puccinia horiana</i> P. Hennings
16. Sitrus bitkilərinin ziyilliyi	<i>Elsinoe fawcettii</i> Bitanjour et A.E.Cenkins
17. Şabalıdda gövdə yanığı	<i>Cryphonectria parasitica</i> (Murrill) Barr
18. Texas kök çürüməsi	<i>Phymatotrichopsis omnivora</i> (Duggar) Hennebert

### ***Virus, mikroplazma və viroidlər (V)***

1. Sitrus virusu	Tristeza virus
------------------	----------------

### ***Alaq otları və parazit bitkilər (W)***

1. Azçiçəkli senxrus (lövbərli)	<i>Cenchrus pauciflorus</i> Bentham
2. Çoxillik ambroziya	<i>Ambrosia psilostachya</i> De Candolle
3. Karolina quş üzümü	<i>Solanum carolinense</i> Linnaeus
4. Striqa (bütün növləri)	<i>Striga</i> sp.
5. Tumurcuqlu kəndalaş	<i>Iva axillaris</i> Pursh
6. Üçdilimli ambroziya	<i>Ambrosia trifida</i> Linnaeus
7. Üççiçəkli quş üzümü	<i>Solanum triflorum</i> Nuttall
8. Zolaqyarpaqlı quş üzümü	<i>Solanum elaeagnifolium</i> Cavara

## **Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər (A 2 qrupu)**

### ***Həşəratlar (A)***

1. Amerika ağ kəpənəyi	<i>Hyphantria cunea</i> Drury
2. Avstraliya şırımlı yastıcası	<i>Icerya purchasi</i> Maskell
3. Dördləkəli dənyeyən	<i>Callosobruchus maculatus</i> Fabrijius
4. Filloksera	<i>Viteus vitifoliae</i> (Fitch)
5. Kaliforniya qalxanlı yastıcası	<i>Quadraspidiotus perniciosus</i> (Comstosk)
6. Kolorado kartof böcəyi	<i>Leptinotarsa decemlineata</i> Say
7. Komstok yastıcası	<i>Pseudococcus comstocki</i> Kuwana
8. Minalayıcı sitrus güvəsi	<i>Phyllocnistis citrella</i> Stainton
9. Sitrus ağqanadlısı	<i>Dialeurodes citri</i> (Ashmead)
10. Şərq meyvəyeyəni	<i>Grapholita molesta</i> (Busck)

11. Tut qalxanlı yastıcası	Pseudoulacaspis pentagona(Targioni-Tozzetti)
12. Yaponiya çöpvari qalxanlı yastıcası	Lopholeucaspis japonica (Cojkerell)
13. Yaponiya yalançı qalxanlı mumlu yastıcası	Ceroplastes japonicus Green

### ***Alaq otları və parazit bitkilər (W)***

1. Sarı sarmaşiq (bütün növləri)	Cuscuta sp.
2. Sürünən kəkrə (çəhrayı)	Acroptilon repens (Linnaeus) De Candolle
3. Tıkanlı quşüzümü	Solanum jorjutum Dunal
4. Yovşan yarpaqlı ambroziya	Ambrosia artemisiifolia Linnaeus

## **Azərbaycan Respublikası üçün potensial təhlükə törədə bilən zərərvericilər (B 1 qrupu)**

### ***Həşəratlar (A)***

1. Kartof güvəsi	Phthorimaea operculella (Zeller)
------------------	----------------------------------

---

*Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2006-cı il 29 dekabr tarixli,  
280 nömrəli qərarı ilə  
təsdiq edilmişdir*

## **Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, *təkrar ixracına*, Azərbaycan Respublikasının *ərazisində* daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, *təkrar ixracat fitosanitar sertifikatı* və fitosanitar sertifikatlarının **verilməsi** **Qaydaları****

### ***I. Ümumi müddəalar***

1.1. Bu Qaydalar «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin [2006-cı il 2 avqust tarixli, 441 nömrəli](#) Fərmanının 1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, *təkrar ixracına*, Azərbaycan Respublikasının *ərazisində* daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, *təkrar ixracat fitosanitar sertifikatı* və fitosanitar sertifikatlarının verilməsini tənzimləyir.

1.2. Bu Qaydalara uyğun olaraq bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, *təkrar ixracına*, Azərbaycan Respublikasının *ərazisində* daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, *təkrar ixracat fitosanitar sertifikatı* və fitosanitar sertifikatlarının verilməsi hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına aparılır.

Hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.

## **II. Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi**

2.1. Karantin tətbiq edilən zərərli orqanizmləri yaya bilən bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının ərazisinə idxal karantin icazəsi olmadan gətirilməsinə yol verilmir.

2.2. Hüquqi və fiziki şəxslər (bundan sonra — ərizəçi) yükü idxal etməzdən əvvəl müəyyən olunmuş siyahıya uyğun olaraq karantin nəzarətində olan zərərli orqanizmləri yaya bilən bitki və bitkiçilik məhsullarına idxal karantin icazəsinin alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra — Dövlət Xidməti) rəsmi müraciət etməlidirlər.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;
- fiziki şəxslər üçün — soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

- hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
- fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
- idxal olunan bitki və bitkiçilik məhsulları barədə məlumat;
- məhsulun adı və miqdarı (hər növ üzrə);
- ixracatçı ölkənin adı (məhsulun mənşəyi barədə məlumat);
- məhsulun respublikaya daxil olma tarixi, sərhəd buraxılış məntəqəsinin adı (dəniz və ya hava limanı, dəmiryol stansiyası, avtostansiya və s.);
- məhsulun yekun təyinatı və istifadə yeri;
- əkin və səpin üçün gətirilməsi nəzərdə tutulan toxumun sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı.

Təqdim olunan ərizə və yuxarıda sadalanan sənədlər Dövlət Xidməti tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 15 gün müddətindən gec olmamaq şərti ilə baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, ərizəçiyə Dövlət Xidməti tərəfindən bu Qaydaların 1 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun idxal karantin icazəsi verilir.

Dövlət reyestrində qeydiyyata alınmamış səpin və əkin materiallarına idxal karantin icazəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının rəyi nəzərə alınmaqla verilir.

2.3. Bu Qaydaların 2.2-ci bəndində göstərilən əsaslarla idxal karantin icazəsinin verilməsinə imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və idxal karantin icazəsi verilir.

İdxal karantin icazəsi 3 nüsxədən ibarət tərtib olunur, iki nüsxəsi ərizəçiyə təqdim edilir, bir nüsxəsi isə Dövlət Xidmətində saxlanılır. Dövlət Xidməti 2 gün müddətində idxal karantin icazəsinin verilməsi barədə müvafiq *dövlət sərhədinin buraxılış məntəqələrinə* məlumat verməlidir.

2.4. İdxal karantin icazəsi verildiyi gündən 3 ay müddətində qüvvədədir.

2.5. İdxal karantin icazəsinin verilməsinə aşağıdakı hallarda imtina edilir:

- bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan sənədlər təqdim edilmədikdə;
- ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
- Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı qadağa və məhdudiyətlər qoyulduqda.

2.6. Bitki və bitkiçilik məhsulları ixrac edən ölkənin fitosanitar sertifikatı ilə müşayiət olunmalı və respublikaya hermetik bağlı plomblanmış vaqonlarda, barjlarda, gəmilərdə, avtomaşınalarda, konteynerlərdə və digər nəqliyyat vasitələrində nəzərdə tutulan sərhəd buraxılış məntəqəsindən daxil olmalıdır.

2.7. İdxal karantin icazəsi olmadan, ixrac edən ölkənin fitosanitar sertifikatı ilə müşayiət olunan və gömrük tələblərinə riayət edilməklə müvafiq qaydada fitosanitar karantin nəzarətindən keçirilən aşağıdakı bitki və bitkiçilik məhsullarının gətirilməsinə icazə verilir:

- seleksiya, tədqiqat, sınaq və sərğilərdə nümayiş etdirmək üçün səpin və əkin nümunələri;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ticarət təşkilatlarının ünvanına poçt göndərişləri ilə daxil olan 100 kiloqrama qədər bitki mənşəli məhsul və xammal nümunələri.

2.8. Azərbaycan Respublikasına başqa dövlətlərdən idxal karantin icazəsi və fitosanitar sertifikatı olmadan, gömrük orqanları tərəfindən əlaqələndirilən və müvafiq qaydada fitosanitar karantin nəzarətindən keçirilən aşağıdakı bitkiçilik məhsullarının gətirilməsinə icazə verilir.

- nişasta, üyüdülmüş kofe, rafinasiya olunmuş şəkər, maya otu, xına və basma;
- sərnişinlərin, gəmi və təyyarə heyəti üzvlərinin əl yüklərində, poçt bağlamalarında istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 50 kiloqramadək karantin nəzarətində olan materiallar.

### **III. Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatlarının verilməsi**

3.1. Azərbaycan Respublikasından ixrac olunan bitki və bitkiçilik məhsullarının beynəlxalq standartların tələblərinə uyğun olmasını təmin etmək məqsədi ilə bu məhsulların fitosanitar sertifikatlaşdırılması aparılır.

3.2. Fitosanitar sertifikatları və ya onların elektron əvəzediciləri beynəlxalq standartların tələbləri nəzərə alınmaqla tərtib edilir və Dövlət Xidməti tərəfindən verilir.

3.3. Fitosanitar sertifikatlarında təsdiq edilməmiş dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.

3.4. İxrac edilən bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatları aşağıdakı hallarda verilir:

3.4.1. sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə;

3.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər təqdim olunduqda;

3.4.3. sertifikat verilməsi nəzərdə tutulan yüklər baxış keçirilməsi və digər tədbirlərin aparılması üçün təqdim edildikdə;

3.4.4. göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.

3.5. Ərizəçi yük partiyasını ixrac üçün yola salmazdan ən azı 5 gün əvvəl Dövlət Xidmətinin yerli qurumlarına qanunvericiliklə müəyyən olunmuş sənədlərlə müraciət etməlidir.

Təqdim olunan ərizə xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən başlayaraq 3 gün müddətində baxılır.

3.6. İxrac olunan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yüklənmə yerində, hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir. *Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində fitosanitar nəzarətini gömrük orqanları həyata keçirirlər.*

3.7. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ixrac olunan bitki və bitkiçilik məhsullarının becərmə dövründə aparılan müşahidələrin və müvafiq laboratoriya ekspertizasının nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir, mal partiyasının formalaşdırılması məqsədi ilə və bu məhsulun sərhəd fitosanitar nəzarəti məntəqəsinə çatdırılması üçün məhdudiyətlərin qoyulmasına əsas olmadıqda, bu Qaydaların 2-nömrəli əlavəsindəki nümunəvi formaya uyğun daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə), digər nüsxəsi isə Dövlət Xidmətinin yerli qurumunda saxlanılır. Daxili karantin sertifikatının verilməsi barədə Dövlət Xidmətinin yerli qurumu tərəfindən dərhal məhsulun respublikadan ixrac olunduğu sərhəd fitosanitar nəzarəti məntəqəsinə bildiriş göndərilir.

Sərhəddə bitki və bitkiçilik məhsulları boşaldılaraq qablaşdırıldığı, ixrac partiyalarına formalaşdırıldığı və nəqliyyat vasitəsinə yükləndiyi zaman ərizəçi müvafiq daxili karantin sertifikatlarını fitosanitar nəzarəti məntəqəsinə təqdim etməlidir. Dövlət fitosanitar müfəttişləri yükə vizual fitosanitar karantin baxışı keçirirlər. Məhdudiyətlərə və qadağa qoyulmasına əsas olmadıqda, ərizəçi tərəfindən təqdim olunmuş daxili karantin sertifikatları əsasında yükə (hər nəqliyyat vahidinə) fitosanitar sertifikatı verilir.

Fitosanitar sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin sərhəd fitosanitar nəzarəti məntəqəsində saxlanılır.

3.8. İxrac olunan yüklər *dövlət sərhədinin buraxılış məntəqələrində* boşaldılmadan birbaşa xarici dövlətlərə *göndərilir*. *Bitki və bitkiçilik məhsulları* mal partiyası formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yüklənir. Həmin yükə Dövlət Xidmətinin yerli qurumları tərəfindən 2 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda saxlanılır, *bir* nüsxəsi isə ərizəçiyə verilir. Ərizəçi yükü sərhədə çatdırdıqda, fitosanitar *sertifikatı gömrük orqanlarına göstərməlidir* və yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan müəyyən olunmuş qaydada üzərində, gömrük tələblərinə riayət etməklə, vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.

Baxış zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük saxlanılır, səbəbi göstərməklə dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib olunur və yük geri qaytarılır. Bu barədə dərhal Dövlət Xidmətinə məlumat verilir.

3.9. Bu Qaydaların 3.4 — 3.8-ci bəndlərinə uyğun aparılan tədbirlər nəticəsində fitosanitar sertifikatının verilməsinə imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərməklə Dövlət Xidmətinin müvafiq qurumları tərəfindən yazılı məlumat verilir.

3.10. Fitosanitar sertifikatının verilməsinə aşağıdakı hallarda imtina edilir:

- qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilmədikdə;
- ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
- fitosanitar karantin baxışı zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə.

3.11. Çatışmazlıqlar aradan qaldırıldıqdan və aşkar olunmuş karantin tətbiq edilən zərərli orqanizmlər müəyyən olunmuş qaydada zərərsizləşdirildikdən sonra ərizəçinin müvafiq yükünə fitosanitar sertifikatı verilir.

Zərərsizləşdirmə əməliyyatları fitosanitar sertifikatında öz əksini tapmalıdır.

#### ***IV. Bitki və bitkiçilik məhsullarının təkrar ixracına (tranzitinə), ölkə ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi***

4.1. Karantin nəzarətində olan bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən qablaşdırılmadan başqa ölkələrə daşınarkən, həmin yüklər ixrac edən ölkənin fitosanitar sertifikatı ilə müşayiət olunmalıdır.

4.2. *Dövlət Xidmətinin yerli qurumları tərəfindən ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının becərmə dövründə aparılan müşahidələrin və müvafiq ekspertizanın nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir və bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin yerli qurumunda saxlanılır.*

Fitosanitar karantin baxışı zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, sahibinin razılığı ilə yük qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilməlidir. Yük sahibinin razılığı olmadığı halda dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib olunur və həmin yüklər geri qaytarılır. Bu barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) rəsmi məlumat verilir.

4.3. *Gətirilən* bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisində dövriyyədə olduqda, hissələrə bölündükdə, digər yüklərə birləşdirildikdə və ya yenidən qablaşdırıldıqda Dövlət Xidməti tərəfindən gömrük tələblərinə riayət edilməklə müəyyən olunmuş qaydada fitosanitar karantin baxışı aparılır, *təkrar ixrac (tranzit) olunduqda* müvafiq fitosanitar tədbirləri həyata keçirilir və bu Qaydaların 3 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun, *fitosanitar sertifikatı və ya təkrar ixracat fitosanitar sertifikatı* verilir.

Təkrar ixracat fitosanitar sertifikatı 2 nüsxədən ibarət hazırlanır, bir nüsxəsi yük sahibinə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin müvafiq qurumunda saxlanılır.

*«Bitki və bitkiçilik  
məhsullarının idxalına və ixracına,  
Azərbaycan Respublikasının  
ərazisindən tranzit daşınmasına və  
dövriyyəsinə idxal karantin  
icazəsinin və fitosanitar  
sertifikatlarının verilməsi  
Qaydaları»na  
I nömrəli əlavə*

## **İdxal karantin icazəsi (nümunəvi forma)**

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

İcazə verilir \_\_\_\_\_

*(hüquqi və ya fiziki şəxsin adı)*

idxal olunsun \_\_\_\_\_

*(ölkənin adı)*

aşağıda göstərilən karantin nəzarətində olan materiallar \_\_\_\_\_

*(materialın adı və miqdarı)*

qoyulmuş karantin tələblərini nəzərə almaqla.

1. Gətirilən bitki mənşəli materiallar:

a) qeyd olunan karantin orqanizmlərindən azad olmalıdır, bu şərtlə ki, onlar digər iqtisadi cəhətdən

təhlükəli orqanizmlərdən azad olsunlar

---

---

---

---

---

b) əlavə qoyulmuş karantin tələblərinə cavab verməlidir \_\_\_\_\_

---

---

c) hər gətirilən yük partiyası ixrac edən ölkənin bitki karantini və mühafizəsi təşkilatı tərəfindən verilmiş və yola salınan bitki mənşəli materialın a) və b) yarım bəndlərində qoyulan tələbləri təsdiqləyən fitosanitar sertifikatla müşayiət olunmalıdır.

2) Yuxarıda adları qeyd olunan bitki mənşəli materiallar \_\_\_\_\_ 200\_\_ il tarixədək gətirilməlidir. Göstərilən sərhəd keçid məntəqələrindən keçərək

---

3) Daxil olduqları məntəqələrdə gətirilən materiallar fitosanitar karantin baxışından və *müayinə məqsədi ilə ekspertizadan* keçirilməlidir (yük daxil olan məntəqədən təyinat yerinə qədər)

---

---

---

---

---

4) Bu idxal karantin icazəsi ilə gətirilən bitki mənşəli materiallar göstərilən marşrut üzrə daşınmalı və daxil olduğu məntəqədə aşağıda qeyd olunan fitosanitar tədbirlərindən keçirilməlidir

---

---

---

---

5) İcazənin verilməsi üçün əsas

---

---

Verilmə tarixi \_\_\_\_\_ 200\_\_ il

M.Y.

Azərbaycan Respublikası  
Kənd Təsərrüfatı Nazirliyinin yanında  
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin  
rəhbəri \_\_\_\_\_

(imza)

---



«Bitki və bitkiçilik  
məhsullarının idxalına və ixracına,  
Azərbaycan Respublikasının  
ərazisindən tranzit daşınmasına və  
dövriyyəsinə idxal karantin  
icazəsinin və fitosanitar  
sertifikatlarının verilməsi  
Qaydaları»na  
2 nömrəli əlavə

## Daxili karantin sertifikatı (nümunəvi forma)

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar  
Nəzarəti Xidməti

### I. Yükün təsviri

İxracatçının adı və ünvanı \_\_\_\_\_

Yükü qəbul edənin adı və ünvanı \_\_\_\_\_

Göndərmə məntəqəsi \_\_\_\_\_

təyinatı (ərzaq, toxumluluq, emal və s.) \_\_\_\_\_

qablaşdırılmış məhsulun (yükün, materialın) boşaldılması \_\_\_\_\_

Mənşəyi \_\_\_\_\_

Ümumi çəkisi (ton, kq), həcmi (kub.m) \_\_\_\_\_

Yerin miqdarı (ədəd) \_\_\_\_\_

Nişənləmə (markalama) \_\_\_\_\_

Nəqliyyat və onun qeydiyyat nömrəsi \_\_\_\_\_

Məhsulun (yükün, materialın) fitosanitar vəziyyəti, tədarük yerləri və görülmüş tədbirlər barədə  
məlumat \_\_\_\_\_

M.Y. Rayon (şəhər) dövlət fitosanitar müfəttişi \_\_\_\_\_

(soyadı, imzası)

Verilmə tarixi «\_\_» \_\_\_\_\_ 200\_\_-ci il «\_\_» \_\_\_\_\_ 200\_\_ ilədək etibarlıdır

**Qeyd.** Daxili karantin sertifikatı yalnız Azərbaycan Respublikasının ərazisində qüvvədədir və daxili

yük daşımalarına tətbiq edilir.

«Bitki və bitkiçilik  
məhsullarının idxalına və ixracına,  
Azərbaycan Respublikasının  
ərazisindən tranzit daşınmasına və  
dövriyyəsinə idxal karantin  
icazəsinin və fitosanitar  
sertifikatlarının verilməsi  
Qaydaları»na  
3 nömrəli əlavə

## Təkrar ixracat fitosanitar sertifikatı (nümunəvi forma) №

Bitki karantini və mühafizəsi təşkilatı \_\_\_\_\_

Bitki karantini və mühafizəsi təşkilatına(larına) (idxalın razılaşan tərəfi(ləri))

### I. Yükün təsviri

İxracatçının adı və ünvanı \_\_\_\_\_

Yükü qəbul edənin adı və ünvanı \_\_\_\_\_

Qablaşdırılan materialların təsviri və sayı \_\_\_\_\_

Nişanlama \_\_\_\_\_

Mənşəyi \_\_\_\_\_

Daşınma üsulu \_\_\_\_\_

Daxil olma məntəqəsi \_\_\_\_\_

Məhsulun adı və miqdarı \_\_\_\_\_

Bitkilərin botaniki adı \_\_\_\_\_

Bununla təsdiq edilir ki, yuxarıda qeyd edilən bitkilər, bitki mənşəli məhsullar və ya karantin nəzarətində olan materiallar \_\_\_\_\_ (təkrar ixracatçı ölkəsi) \_\_\_\_\_ (razılaşdırılan mənşə ölkəsi) \_\_\_\_\_ №-li fitosanitar sertifikatının\* əsli \_\_, bu sertifikata əlavə olunmuş əslin təsdiq edilmiş surətinə \_\_ əsasən idxal olunmuşdur; fitosanitar sertifikatının əslinə \_\_ və əlavə müayinələrə  əsasən onların orijinal \_\_, təzə konteynerlərə \_\_ qablaşdırıldığı \_\_, yenidən qablaşdırıldığı \_\_ və idxalçı ölkənin mövcud fitosanitar tələblərinə cavab verdiyi hesab edilir, həmçinin (təkrar ixracatçı ölkəsi) yük saxlandığı müddətdə zərərli orqanizmlərlə sirayətlənmə riskinə məruz qalmır.

\* Müvafiq kvadratlarla \_\_ qeyd edin.

---

## II. Əlavə deklarasiya

---

## III. Zərərsizləşdirmə

Tarix \_\_\_\_\_ işlənmə üsulu \_\_\_\_\_ kimyəvi maddə (fəal tərkib) \_\_\_\_\_

Ekspozisiya və temperatur \_\_\_\_\_

Qatılıq (konsentrasiya) \_\_\_\_\_

Əlavə informasiya \_\_\_\_\_

Verilmə yeri \_\_\_\_\_

M.Y.

(Bitki karantini və mühafizəsi təşkilatının  
möhürü)

Dövlət fitosanitar müfəttişinin soyadı

Tarix \_\_\_\_\_

\_\_\_\_\_  
(imza)

---

Bu sertifikatla görə \_\_\_\_\_ (bitki karantini və mühafizəsi təşkilatına), onun müfəttişlərinə və ya nümayəndələrinə heç bir maliyyə öhdəliyi tətbiq edilmir.

*Addition number 3 to the «Rules on issuance of import quarantine permission and phytosanitary certificates for import and export, transit through the territory of Azerbaijan Republic and turnover of plant and plant-growing products»*

## Model Phytosanitary Certificate for Re-Export

No. \_\_\_\_\_

Plant Protection Organization

of \_\_\_\_\_ contracting party of re-export)

TO: Plant Protection Organization(s)

of \_\_\_\_\_ contracting party(ies) of import)

## ***I. Description of Consignment***

Name and address of exporter: \_\_\_\_\_

Declared name and address of consignee: \_\_\_\_\_

Number and description of packages: \_\_\_\_\_

Distinguishing marks: \_\_\_\_\_

Place of origin: \_\_\_\_\_

Declared means of conveyance: \_\_\_\_\_

Declared point of entry: \_\_\_\_\_

Name of produce and quantity declared: \_\_\_\_\_

Botanical name of plants: \_\_\_\_\_

This is to certify that the plants, plant products or other regulated articles described above \_\_\_\_\_ were imported into (contracting party of re-export) \_\_\_\_\_ from \_\_\_\_\_ (contracting party of origin) covered by Phytosanitary Certificate No. \_\_\_\_\_, \*original \_\_ certified true copy \_\_ of which is attached to

this certificate; that they are packed \_\_ repacked \_\_ in original \_\_ \*new \_\_ containers, that based on the original phytosanitary certificate \_\_ and additional inspection \_\_, they are considered to conform with the current phytosanitary requirements of the importing contracting party, and that during storage in \_\_\_\_\_ (contracting party of re-export), the consignment has not been subjected to the risk of infestation or infection.

\_\_\_\_\_  
*\* Insert tick in appropriate \_\_ boxes*

## ***II. Additional Declaration***

\_\_\_\_\_

## ***III. Disinfestation and/or Disinfection Treatment***

Date \_\_\_\_\_ treatment \_\_\_\_\_ chemical (active ingredient) \_\_\_\_\_

Duration and temperature \_\_\_\_\_

Concentration \_\_\_\_\_

Additional information \_\_\_\_\_

\_\_\_\_\_

\_\_\_\_\_

(Stamp of Organization) \_\_\_\_\_ Place of issue \_\_\_\_\_  
Name of authorized officer \_\_\_\_\_  
Date \_\_\_\_\_ (signature)

\_\_\_\_\_

\_\_\_\_\_

No financial liability with respect to this certificate shall attach to \_\_\_\_\_ (name of Plant Protection Organization) or to any of its officers or representatives.

Утверждено  
постановлением Кабинета  
министров  
Азербайджанской Республики  
от «29» декабря 2006 года  
№ 280

## Модель реэкспортного фитосанитарного сертификата № \_\_\_\_\_

Организация по карантину и защите растений  
\_\_\_\_\_

Кому: Организация по карантину и защите растений  
\_\_\_\_\_ (договаривающейся стороны  
импортера)

### ***I. Описание груза***

Экспортер и его адрес \_\_\_\_\_

Заявленный получатель и его адрес  
\_\_\_\_\_

Количество мест и описание упаковки  
\_\_\_\_\_

Отличительные знаки (маркировка)  
\_\_\_\_\_

Место происхождения  
\_\_\_\_\_

Заявленный способ транспортировки  
\_\_\_\_\_

Заявленный пункт ввоза \_\_\_\_\_

Наименование продукции и заявленное количество

---

Ботаническое название растений

---

Настоящим удостоверяется, что растения, растительные продукты или другие подкарантинные материалы, описанные выше, были импортированы в (договаривающуюся сторону реэкспортера) \_\_\_\_\_ из \_\_\_\_\_ (договаривающейся стороны происхождения) по фитосанитарному сертификату № \_\_\_\_\_ \* оригинал ?, заверенная копия подлинника ? которого прилагается к настоящему сертификату, что они упакованы ?, переупакованы ? в оригинальные ?, новые ? контейнеры, что на основании оригинального фитосанитарного сертификата ? и дополнительного обследования ? они считаются отвечающим действующим фитосанитарным требованиям импортирующей договаривающейся стороны и, что во время хранения \_\_\_\_\_ (договаривающейся стороне реэкспортере) груз не подвергался риску заражения вредными организмами.

---

\* Отметьте соответствующие квадраты ? \_\_

---

## II. Дополнительная декларация

---

## III. Обеззараживание

Дата \_\_\_\_\_ способ обработки \_\_\_\_\_ химикат (действующее вещество)

---

Экспозиция и температура \_\_\_\_\_

Концентрация \_\_\_\_\_

Дополнительная информация

---

(печать организации) \_\_\_\_\_ Место выдачи \_\_\_\_\_  
Фамилия уполномоченного инспектора \_\_\_\_\_

Дата \_\_\_\_\_ \_\_\_\_\_  
(подпись)

Никаких финансовых обязательств в отношении настоящего сертификата не налагается на \_\_\_\_\_ (наименование организации по карантину и защите растений) или на кого-либо из ее инспекторов или представителей.

---

Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2006-cı il 29 dekabr tarixli,  
280 nömrəli qərarı ilə  
təsdiq edilmişdir

## **Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması**

### **Qaydaları**

1. Bu Qaydalar «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin [2006-cı il 2 avqust tarixli, 441 nömrəli](#) Fərmanının 1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsini və ekspertizanın aparılmasını tənzimləyir.
2. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı və ekspertiza Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları (bundan sonra — Dövlət Xidməti) tərəfindən həyata keçirilir.
3. Fitosanitar karantin baxışı aşağıdakı məqsədlərlə aparılır:
  - 3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması;
  - 3.2. ölkəyə gətirilmiş və ya ölkədən aparılması nəzərdə tutulan zaman karantin nəzarətində olan materialların karantin tətbiq edilən zərərli orqanizmlərin və nizamlanan qeyri-karantin zərərli orqanizmlərin aşkar edilməsi;
  - 3.3. karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;
  - 3.4. karantin nəzarətində olan materialların ölkədən aparılması nəzərdə tutulan zaman yükün idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluğunun öyrənilməsi və ~~lazım gələndə~~, fitosanitar karantin baxışının keçdiyi yükə fitosanitar sertifikatının verilməsi.
4. Ölkəyə gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı üç müxtəlif üsulla yerinə yetirilir:
  - 4.1. yükü müşayiət edən sənədlərin yoxlanılması;
  - 4.2. yükün etibarlılığının və bütövlüyünün yoxlanılması;

4.3. karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunun və digər fitosanitar tələblərə riayət olunmasının vizual və karantin nəzarətində olan materialların zərərli orqanizmlərlə sirayətlənməsi mövcud olduğu müəyyən edildiyi halda ətraflı yoxlamadan keçirilməsi.

5. Karantin nəzarətində olan materialları müşayiət edən sənədlərin yoxlanılmasında aşağıdakılara diqqət yetirilir:

5.1. bütövlüyünə (tamlığına);

5.2. ardıcılığına;

5.3. dəqiqliyinə;

5.4. həqiqiliyinə;

5.5. etibarlılığına.

Yükün bütövlüyünə və etibarlılığına baxış müşayiətedici sənədlərdə yükün təsvirinin həqiqiliyinin yoxlanılmasından ibarətdir.

Sənədlərin həqiqiliyinin yoxlanılması zamanı bitkilərin tipinin və ya bitkiçilik məhsullarının və ya onların növünün alınmış və ya verilməyə hazırlanan fitosanitar sertifikatla uyğunluğu müəyyən edilir.

Sənədlərin bütövlüyünün yoxlanılması zamanı alınmış və ya verilməyə hazırlanan sertifikatda göstərilmiş yükün miqdarının və statusunun tələblərə nə dərəcədə uyğunluğu müəyyən edilir.

Yükün bütövlüyünün və etibarlılığının təsdiqlənməsi üçün möhürlərin, qoruyucu və fitosanitar əhəmiyyətə malik yüklərin, o cümlədən baxış işinə aid olan digər vasitələrin mövcudluğunun yoxlanılması da daxil olmaqla, yüklərlə tanışlıq tələb *olunur*.

6. Ölkəyə gətirilən karantin nəzarətində olan materiallar müvafiq sənədlərlə müşayiət olunduğu və plömbəlanmış nəqliyyat vasitələrində daxil olduğu halda gömrük tələblərinə riayət edilməklə, fitosanitar nəzarəti məntəqələrində yük açılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.

Vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük saxlanılaraq gömrük orqanlarının iştirakı ilə götürülür və sahibinin razılığı ilə qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir. Yük sahibinin razılığı olmadığı halda dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib edilir və yük geri qaytarılır. Bu barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) rəsmi məlumat verilir.

7. *Zərərli* orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda Dövlət Xidməti tərəfindən yük sahibinə aşağıdakılar barədə yazılı bildiriş verilir:

7.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq olunması;



7.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədi ilə nümunələrin götürülməsi və nəticələr əldə olunanaqədək yükün saxlanması;

7.3. zərərsizləşdirmə məqsədi ilə yükün götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;

7.4. zərərsizləşdirmə məqsədi ilə yükün boşaldılıb yenidən yüklənməsi;

7.5. yükün məhv edilməsinin zəruriliyi.

8. Bu Qaydaların 7-ci bəndində göstərilən fitosanitar tədbirləri aparıldıqdan sonra Dövlət Xidmətinin müvafiq fitosanitar nəzarəti məntəqəsi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilmiş və beynəlxalq tələblərə uyğun qablaşdırılmış karantin nəzarətində olan bitki və bitkiçilik məhsuluna fitosanitar sertifikatı verilir.

9. Ölkəyə *gətirilmiş* karantin nəzarətində olan materialların ətraflı fitosanitar karantin baxışı respublika daxilində təyinat məntəqələrində, bitki mənşəli məhsulları emal edən müəssisələrin, ticarət təşkilatlarının anbarlarında və digər saxlanma yerlərində yerinə yetirilir.

10. Fitosanitar karantin baxışı zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti yük sahibinin üzərinə düşür.

11. Fitosanitar karantin baxışı zamanı Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.

12. Azərbaycan Respublikasından *aparılması nəzərdə tutulan* yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yüklənmə yerində və hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir.

13. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının *becərilmə dövründə aparılan müşahidələrin və müvafiq ekspertizanın nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir və daxili karantin sertifikatı verilir.*

14. İxrac olunan yüklər *dövlət sərhədinin buraxılış məntəqələrində* boşaldılmadan birbaşa xarici dövlətlərə *göndərilir*. Bitki və bitkiçilik məhsulları mal partiyasının formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yüklənir. Həmin yükə Dövlət Xidmətinin yerli qurumları tərəfindən 2 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda saxlanılır, *bir* nüsxəsi isə ərizəçiyə verilir. Ərizəçi respublikadan ixrac olunduğu yükü ölkə sərhədinə çatdırdıqda, fitosanitar *sertifikatı gömrük orqanlarına göstərməlidir* və yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola salınmalıdır.

15. ~~Vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük sərhəddə saxlanılır, səbəbi göstərilməklə dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən~~

olunmuş qaydada akt tərtib olunur və yük geri qaytarılır. Bu barədə dərhal Dövlət Xidmətinə məlumat verilir.

16. Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş ərazilərdən sirayətlənməmiş ərazilərə və ya ölkədən aparılması üçün nəzərdə tutulan daxili karantin nəzarətində olan materialları daşıyarkən, onlara ətraflı fitosanitar karantin baxışı əsasən yüklənmə məntəqələrində aparılır.

17. Karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə baqajlarda, poçt bağlamalarında, habelə nəqliyyat vasitələrində Azərbaycan Respublikasına gələn sərnişinlərin və heyət üzvlərinin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına gömrük tələblərinə riayət etməklə, müvafiq fitosanitar nəzarəti məntəqələrində vizual fitosanitar karantin baxışı keçirilir.

Baxış zamanı yükün üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük saxlanılır və qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir və ya zəruri hallarda məhv edilir.

18. Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq ətraflı fitosanitar karantin baxışı və *ekspertiza* üçün nümunələrin götürülməsi və onların müayinəsi Dövlət Xidməti tərəfindən hazırlanmış təlimat əsasında həyata keçirilir.

19. Fitosanitar karantin baxışı zamanı götürülən bitki mənşəli və digər karantin nəzarətində olan materialların nümunələri *ekspertizadan* keçirilir.

20. *Ekspertizaya* aşağıdakılar daxildir:

20.1. bitkilərin karantin zərərvericilərini, xəstəlik törədicilərini və təhlükəli alaq otlarını aşkar etmək məqsədi ilə — entomoloji, fitopatoloji, virusoloji, bakterioloji, fitohelmintoloji və herboloji təhlillərin aparılması;

20.2. aşkar edilmiş zərərli orqanizmlərin hansı növə aid olduğunun təyin edilməsi;

20.3. təyin edilmiş obyektlərin mümkün olan (potensial) təhlükəsi və onlara qarşı karantin tədbirləri haqqında laboratoriya mütəxəssislərinin rəyi.

21. Karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2 — 3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alınan günün sonrakı gündən gec olmayaraq verilməlidir.

Çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların *ekspertizaya* verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır.

22. *Ekspertiza* prosesi nəqliyyatı yubatmamalı, sənaye və ticarət təşkilatlarının işini pozmamalı və karantin nəzarətində olan materiallar daxil olan təsərrüfatlarda səpinin vaxtında aparılmasına təsir etməməlidir.

23. *Ekspertiza* zamanı karantin nəzarətində olan materialların nümunələrinin etiketlərinin dəyişik salınmasına, eləcə də onların qarışdırılmasına yol verilmir.

24. Ekspertiza laboratoriyasının mütəxəssisləri aşağıdakılara riayət etməlidirlər:

24.1. ekspertiza üçün götürülmüş toxumları nəzarətsiz qoymamalı;

24.2. hər bir nümunə üzrə başlanmış ekspertizanı işdə fasilə olana qədər qurtarmalı;

24.3. bir dəfəyə eyni vaxtda daxil olan bir neçə nümunələri açmamalı;

24.4. analiz olunması növbəti günə təyin edilmiş karantin nəzarətində olan materiallar onlar üçün xüsusi ayrılmış, bağlanan şkafda açılmadan bütöv saxlamalı, kislərdə olan canlı bitkilərin (tinglər, əkin materialları) nümunələrini isə sərin yerdə qablaşdırma materiallarının lazımı nəmliyini qorumaqla saxlamalı.

25. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materialların *ekspertiza* hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına aparılır.

26. Hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.

27. Ekspertiza zamanı aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmlər, zədələnmiş bitki hissələri hesabat məlumatlarını təsdiqləyən nümunə kimi laboratoriyada və Dövlət Xidmətinin müvafiq qurumlarında müəyyən olunmuş qaydada qeydə alınmaqla saxlanılır.

---

*Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2006-cı il 29 dekabr tarixli,  
280 nömrəli qərarı ilə  
təsdiq edilmişdir*

## **Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin**

### **Siyahısı**

Fitosanitar sertifikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1) fitosanitar sertifikatının verilməsi üçün fiziki və ya hüquqi şəxsin müraciəti:

- o fiziki şəxslər üçün — soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);
- o hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, hüquqi ünvanı;

2) fiziki və hüquqi şəxslər barədə məlumat:

- o fiziki şəxslər üçün — sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
- o hüquqi şəxslər üçün — dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

3) fitosanitar sertifikatının verilməsi üçün xidmət haqqının ödənilməsi barədə qəbz;

4) fitosanitar sertifikatının verilməsi nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının ( yüklərin) təsviri:

- o ixrac olunan bitki və bitkiçilik məhsullarının adı, mənşəyi və miqdarı (hər növ üzrə);
- o idxalçı ölkənin adı və yükün daxilolma ünvanı;
- o məhsulun yüklənmə yeri və tarixi;
- o yük ixrac edilən sərhəd buraxılış məntəqəsinin adı.

---

*Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2006-cı il 29 dekabr tarixli,  
280 nömrəli qərarı ilə  
təsdiq edilmişdir*

## **Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi**

### **Qaydası**

1. Bu Qayda «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin [2006-cı il 2 avqust tarixli, 441 nömrəli](#) Fərmanının 1.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin *gömrük orqanları* tərəfindən həyata keçirilməsini tənzimləyir.

2. *Ölkə ərazisindən tranzit daşınan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları dövlət fitosanitar nəzarəti xidmətinə məlumat verməlidir. Dövlət fitosanitar nəzarəti xidməti öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:*

*2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyətlər qoymaq;*

*2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.*

3. Azərbaycan Respublikasının ərazisindən tranzit kimi istifadə edildikdə, bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş fitosanitar tədbirlər o halda tətbiq edilə bilər ki, onlar texniki cəhətdən əsaslandırılısın və karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olmasının və yayılmasının qarşısının alınması zərurəti yaranmış olsun.

4. Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara fitosanitar nəzarəti aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmadan aparılır:

4.1. bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq standartların tələblərinə uyğun qablaşdırıldıqda;

4.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə;

4.3. ölkə ərazisindən başqa ölkələrə daşındığı zaman karantin nəzarətində olan materiallar açılmadıqda, bölünmədikdə, digər yüklərlə qarışdırılmadıqda və yenidən qablaşdırılmadıqda;

4.4. vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunmadıqda.

5. Bu Qaydanın 4-cü bəndində göstərilən hallarda, gömrük tələblərinə riayət etməklə, fitosanitar nəzarəti həyata keçirildikdən sonra *gömrük orqanları* tərəfindən yükü müşayiət edən fitosanitar sertifikatında *müvafiq stamp* vurulur.

6. Fitosanitar nəzarəti zamanı yükün üzərində və nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, yük sahibinin razılığı ilə bu materiallar qanunvericiliklə müəyyən edilmiş qaydada zərərsizləşdirilir. Yük sahibinin razılığı olmadığı təqdirdə həmin yüklər geri qaytarılır. Hər iki halda tranzit yükün üzərində aparılan fitosanitar tədbirləri barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) məlumat verilir.

7. Tranzit daşınan karantin nəzarətində olan materiallarda Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.

8. Tranzit daşınan yük ölkə ərazisində açıldığı, hissələrə bölündüyü, digər yüklərlə qarışdırıldığı və ya yenidən qablaşdırıldığı hallarda *Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları* tərəfindən həmin yüklərə dair gömrük tələblərinə riayət etməklə, müvafiq fitosanitar tədbirləri tətbiq edilir.